



Mənim otuz yaşına yaxın Hasan baba-min yüz yaşı olmuşdu. Ondan bu yüz ilin necə göründüyüünü, çox uzunumu olduğunu soruştum. Fikrə gedib dedi: «Elə bil ki, yatıb bir yuxu görüb durmuşam».

Babam yaşamaqdan söz düşəndə deyordı: «Altıñ il yaşamaq canın borcudu, altıñdan sonra hər on il qənimətdi, yetmişdən sonra hər beş il qənimətdi, səksəndən sonra hər il qənimətdi, doxsandan sonra hər ay qənimətdi, yüzdən sonra hər gün qənimətdi...»

Zarafata salıb deyordı: «Kişiyə arvad qocalıqda lazımdı, cavanlıqda hər yan arvaddı...»

Cavanlıqda haqq-ədalət uğrunda çılgın çıxışlar eləyirdim. Bir gün atam başını bula'yıb dedi: «Dünyada haqq-ədalət heç vaxt olmayıb, yoxdu, olmayacaq da. Ədalət axtarışı siz ədəbiyyat adamlarının xoş xəyalı»... İndi mən özüm də o fikirdəyəm.

Bir ata yüz oğlu saxlaya bilər, yüz oğul bir atamı saxlaya bilərmi?!

Ata oğula bir üzüm bağını bağışladı, ancaq beş il sonra o bağdan bir salxım üzüm qopardanda oğulun ürəyi qopdu...

Onun haqqında təhlükət şeypurları heç vaxt gurlamadı, əsl şairlər cərgasında adı belə çəkilmədi. Ancaq sakit poeziyası heç nəyə məhəl qoymadan ağaclar, quşlar, su-lar kimi təmənnasız və təbii axarla öz yolu-na davam edirdi.

Poeziya bütün başqa göstəriciləri ilə ya-naşı, hərinci növbədə istedad və dil hadisə-sidir.

Şöhrət Tanrıının elə bir sırlı işidir ki, o sənə qismətdirsə, hara qaçsan da, yenə da-lınca gələcək. Yoxsa, şöhrətə doğru ha-dır-manmaq istəsən də, nərdivanın dibində qa-lacaqsan.

Başqalarından eşidib o da Firdovsini, Nizamini, Sədini ən böyük şairlər sayırdı. Ancaq ağır xəstə yatlığı son günlərində Aşıq Ələsgərin şeirlərini oxudub qulaq asındı...

Biz evimizin doğma uşağıni küçəyə atan, başqasının uşağıını isə özümüzünkü bilib evin yuxarı başına keçirən hər şeydən bixəbər adamlar kimiyik - təəssüf ki, saza münasibətimiz belədir.

Aşıq sənətinin dünya sənət şədevləri sırasında Azərbaycan xalqına məxsus milli musiqi sənəti kimi YUNESKO-ya daxil edilməsi məsəlesi müzakirə olunurdu. Par-isidən gəlmış Jan Dürinq ekspert kimi öz-özünə deyinirdi:

- Dünyada hər xalqın bir milli musiqisi var, siz beş il qabaq muğamı milli musiqiniz elan etdiniz. İndi də aşığı, sazi ikinci bir

milli musiqi kimi irəli sürsürsünüz. Belə şey ola bilməz. Bunun ikisindən biri sizində.

Mən onun fikri ilə razılışmadım. Bir-dən maraq üçün tərcüməciyə dedim:

- Bəs cənab Dürinqin fikrincə, bu sə-nətlərin hansı bizimdi?

Jan Dürinq üzünü soyuqqanlıqla tər-cüməciyə tutdu:

- Hansına yaxın durmaq istəmirlərsə o...

Heyvanlar haqqında film seyr edirəm. Pələng ceyran sürüsündən birini tutub yeyir, sonra sürüünün yanında uzanıb yatır. Bir anlıq gözünüzü qabağına gətirir, o sürünen yanında əli silahlı bir insan olsayıdı, nə edərdi? Bir sürü ceyranı qırar, sonra maşımıza yiğib satmağa aparardı. Kim da-ha təhlükəli yırtıcıdır? Vəhşi pələng, yoxsa «mədəni» insan?!

İnsan ali şür sahibi olsa da, təbiətdəki canlılar qədər fədakar və rəhmdil deyildir.

İnsan övladı dünyaya sevgilə gəlir, sevgilə yaşayır, sevgilə də gedir. Bu anlamda hər kəsin sevginin üç mərhələsindən keç-məsi şərtlidir.

Birinci mərhələ ana-bala sevgisidir. İlk böyük sevgi ana-bala arasında yaşanır. Ananın öz körpe balasına, balanın da ana-sına sevgisi əfsanəvi bir duygudur, onun sirri İləhənin dərgahına bağlıdır.

İkinci mərhələ yeniyetməlik və ya gənclik illərini çevirələyir. Bu, oğlanla qızın arası yaranan sevgidir. Onun da sırrı bilinməyən tərəfləri çıxdır.

Birinci və ikinci mərhələdən sonra sevginin üçüncü - sonuncu mərhələsi gəlir. Bu, İləhənin məhəbbətdir, uca Tanrıya - Yarada-na olan sevgidir. İnsan oğlu birinci və ikinci sevgidən qazandığı ülvə duyğularını məhz uca Tanrıya-İləhiyə olan məhəbbətlə kamala çatdırır.

Mən indi üçüncü sevginin sehri və cəbi-bəsi içindəyəm.

Taleyimdən və ürəyimdən keçənlər

Redaksiyaya məktub

Hörmətli redaksiya! Son vaxtlar «Qədəbiyyat qəzeti»ndə ciddi bir canlanma, söz-sənət qaynarlığı duyulmaqdadır. Coxdan bu qəzeti belə görmək arzusundaydım. On ilə yaxındır ki, burada heç bir yazı çap etdirməmişəm. Ürəyimdən olmayıb sadəcə olaraq. Yavaş-yavaş buzu-mu oritmək niyyətindəyəm.

İllər boyu taleyimdən və ürəyimdən keçənləri xırda qeydlər, bəzən də gündəlik düşüncələr şəklində «Orxan Paşa» imzası ilə yazıya al-mışam. Onların bir qismini «Qədəbiyyat qəzeti»nin oxucuları ilə bö-lüşmək istəyirəm.

**«Orxan Paşa»nın adından
Hörmətə, Məhərrəm QASIMLI
Azərbaycan Respublikasının Dövlət
mükafatı laureati**

Vaxt - zaman... Nə vaxt - nə zaman?! Vaxt-zad yoxdur. Hərəkət var, vaxtı yara-dan da hərəkətdir. Yerin, günsün hərəkəti gecə-gündüzü yaradır: vaxt doğulur. Hərəkət varsa, hər şey var, hərəkət yoxdursa, heç nə yoxdur. İnsan da hərəkətdən qalan-da olur, onun üçün vaxt-zaman itir... Vaxt-zaman bizim yaratdığımız, daha doğrusu, yurdurdugumuz bir şeydi...

Tanrı işıqdi, nurdu. Ancaq O bizim gö-ri biləcəyimiz sıradan işıq - nur, deyil. Ağ-ı-lalmaz, gözə görünməz sırlı nurdu O.

Sevgi Allahın yaratdığı on açılmaz sırlərdən biridir. Bilmək olmur o uca Tanrı-nın insan ogluna lütfüdür, yoxsa göndərdi-yi dəhşətli bəla... Hər nədirə, sevgiylə də yaşamaq əzablı bir şeydir, sevgisiz də...

Yolcu gedir, yol qalır.
* * *

İstedadından və savadından az qala müəllim kimi bəhərləndiyim gözdon əlil tə-ləbə yoldaşım Fikrət Mirsaqulov qəfil dünyasını dayışındə yana-yana birəcə cümlə deyə bildim: «Baharda köcdün, bahar kimi köcdün»...

Gözəl mələkdən qırx günə doymaq olar, gözəl ürəkdən qırx ilə də doymaq ol-maz, - rəhmətlik nənəm belə deyərdi.

İndi şairlər də, tənqidçilər də yorulma-dan ölümə mədhiyyələr yazırlar. Dünən onlardan birinin mənim yanında yüngül-vari ürkə sanması oldu. Çok ləzzətli bir qorxu-təlaş keçirdi. Görəsən, o anda ölümə mədhiyyə yanan birisi olduğunu niyə unutdu ?!

Azərbaycan türkəsi bütün poetik və grammatic sistemi ilə heca vəzninin, qoşma üslubunun içərisindədir. Əruz-qəzel üslubu min ildən çoxdur ki, türkçəməz zorluq yaşadır, onu rahat nəfəs almağa qoy-mur. Mən ən gözəl qəzəli də ancaq bəyənə bilərim. Poetik təfəkkürün onları sevmək imkəni vermir. Qoşma üslubu, heca vəznə mənim poetik təfəkkürümün ana axarıdır. Mən poetik təfəkkür baxımından Qurbanının «Bənövşə» qoşmasındaki ruhun daşiyicisiyam.

*Tanrı səni xoş camala yetirmiş,
Hüsnün görən aşiq ağlın itirmiş.
Mələklərmi dərmış, göydən gətirmiş,
Hayif ki dəriblər az bənövşəni.*

Bizim bugünkü şeir dilimiz folklor və ozan-aşiq ədəbiyyatından süzülüb gelir. Yazılı ədəbiyyatımızda Şah Xətai və Vaqifin şeir dilində də belə bir yönəlmə zaman-zaman gözə çarpır. Ancaq poeziya dilini bütövlükde bu axara çəkib gətirən XX yü-zilliyin Səməd Vurğun hadisəsidir. Onun şeir dili, nə qədər bəyənməyənlər olsa da,

Orxan Paşa

bugünkü poeziyamızın əsas təməlidir. Sə-məd Vurğunun şeir dili nə əvvəlki yüzillik-lərdəki klassiklərin, nə də zamanca öz ya-xınlığında olan Hadi, Cavid və Sabir kimi dahi sənətkarların şeir dili deyildir. O öz şeir dili və üslubu ilə öz zamanında və özündən sonra də Azərbaycan poeziyasının dilinə milli müəyyənlik gətir-mişdir. Bu milli müəyyənlik S. Vurğun poetik istedadını bu güne və sabaha daşıyan ölməz sənət əsərlərində də vardır, öz dövrünün ideoloji tərənnümüne həsr olunmuş çıxış şeir və poemalarda da...

Şeirlərinə könlümü kökləməyə hər za-man ehtiyac duyduğum şairlər: Nazim Hikmət, Əli Kərim, Aşıq Ələsgər, Hüseyin Arif, Məmməd Araz bir də Məstan Günər... Mənə elə gəlir ki, Məstan Günərin poeziyası nəhəng və gözə görünməz okean aysberqi kimidir. O daha çox dərinlikdə-görünməzlilikdədir.

Ağacılar bahardan aldıqları ilhamın çı-ğın sevgisilə çiçəkləyiblər! Qarşidan gələn yayın bürkülü istisindən, payızın xəzənə-pərişanlığından elə xəbərsizdilər ki... Lap nə vaxtsa ömrün bitib-tükənəcəyinə inanma-yan bəxtəvər uşaqlar kimi...

Elə gözəl bir sükütlə üz-üzəyəm ki... Təkcə ürək çirpintilərini eşitmək istəyən bakıra bir sükütlə...

Ürəyimlə baş-başa vermədən heç nə ya-za bilmirəm. Onuna baş-başa qalmağı isə ancaq özümü tapandan-tapanə bacarıram.

O qızın sevgi dolu utancaq baxışları oğlanın könlünü lal-lal haraylayırdı. Oğla-nın isə yerli-dibli könlü yox idi.

Gəncliyimdə alnına tökülen və kürə-yimdə dalğalanan uzun, gur saçları var-di. Neçə illərdi, ikisindən biri o birini ax-tarmağa gedib: ya saçları gəncliyimi, ya da gəncliyim saçlarını...

Akvariumdakı kiçik balıqlar elə zənn edirlər ki, onları böyüyənə qədər burada saxlayacaqlar.

Bir Gəyatımız vardi. Məni hamidan çox istəyirdi, yanına gələndə də ayrılib gedəndə də uşaq kimi atılıb düşür, ərköyü-lük eləyirdi. Bir gün atam onu kəndimizin o biri başındaki qoruqçuya satmaq qərarına gəldi. Dayçalıdan əlimdə böyüdüyüm Gəyatımdan ayrılmış mənim üçün çox çə-tin idi. Gəyat çox həssas idi, nə baş verdi-yindən sanki duyuq düşmüş kimi, etiraz əlaməti olaraq qabaq ayaqlarını durma-dan yərə döyürdü.

...Aylar sonra iş elə gotirdi ki, kəndin o başındaki yoncalıqda hörükənmış Gəyatı gördüm. Yaxınlaşdım, üstümə atılıb üz-gözüm qoxladı, elə bildi onu aparmağa gəl-mişəm. Qaşqasından öpüb üzümü alınına qoyanda hər şeyi anladı. Bu dəfə yaşarmış gözlərini aşağı dikib küskün bir susqunluq içərisinə girdi. Bir də o tərəfə getmədim...

Yovşan ətri... Min illərdi damarımızda daşıdığımız bitib-tükənməyən, ucsuz-bu-caqsız cöl qoxusu. Hansı ətriñ belə dəlisov qoxusuyla at belində şığıyb getmək, ya-xın, uzaq doğmaların nisgilini ovutmaq olar!?